

### AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI YUXARI SİNİF ŞAGİRLƏRİNDE FƏAL VƏTƏNDƏSLIQ MÖVQEYİNİN FORMALAŞDIRILMASININ ƏSASI KİMİ

**Emilia Hüseynova,**  
pedaqogika üzrə fəlsəfə doktoru, dosenti  
elmlər doktoru programı üzrə dissertantı  
ARTP  
E-mail: emilia.huseynova95@gmail.com

**Rəyçilər:** prof. A.N. Abbasov,  
prof. H.H. Əhmədov

**Açar sözlər:** azərbaycançılıq, azərbaycançılıq ideologiyası, vətəndaşlıq, vətəndaşlıq mövqeyi, fəal vətəndaşlıq mövqeyi, yuxarı sinif şagirdləri

**Ключевые слова:** азербайджанство, идеология азербайджанства, гражданство, гражданская позиция, активная гражданская позиция, старшеклассники

**Keywords:** Azerbaijanism, Azerbaijanism ideology, nationality, citizenship, active citizenship, high school students

Yuxarı sinif şagirdlərində fəal vətəndaşlıq mövqeysinin formalaşdırılması məqsədilə müxtəlif vəsiatlərdən və fəaliyyət formalarından istifadə olunur. Onların sırasında azərbaycançılıq ideologiyası özünəməxsus yer tutur və xüsusi rol oynayır.

Önəmli ideologiya olmaq etibarılı azərbaycançılığın məramı ayrı-ayrı elmlərin nəticələrindən bəhralənməklə respublikamız və azərbaycanlılar haqqında elmi təsəvvürləri formalaşdırmaq, azərbaycançılığın dünyadakı mövqeyini müəyyənləşdirməkdən ibarətdir. Azərbaycançılıq birləşdirici amildir. Bu, onun nəticəsidir ki, azərbaycançılıq məfkurəsi ətrafında, etnik mənşəbiyyətdən asılı olmayaraq, ölkəmizdə yaşayan xalqlar, milliyyətindən asılı olmayan hər bit insan birləşir.

Azərbaycançılığın tarixi Azərbaycan xalqının tarixi qədər qədimdir.

Bu və ya digər dövlətin uzunmürlü olması, hər şeydən önce ölkə ərazisində yaşayan xalqları öz ətrafında birləşdirən və möhkəm bünövrə əsasında qurulan siyasi ideologiyadan xeyli dərəcədə asılıdır. Hələ XVI əsrə qüdrətli hökmər Şah İsmayıllı Xətayi Azərbaycan türkçəsini dövlət dili səviyyəsinə qaldırmışdı. Bu, ayrı-ayrı xalqların Azərbaycan ətrafında son dərəcə six birləşməsində əvəzsiz rol oynadı.

İyirminci yüzilliyin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti azərbaycançılıq ideyalarını uğurla həyata keçirməyə başladı. Milli məktəblər açıldı, Azərbaycan dili dövlət dili elan edildi.

Azərbaycançılıq ideyasının təşəkkülündə Ümummülli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin məqsədyönlü siyaseti mühüm yer tutur və bu siyaset dövlətçilik ideologiyasının əsasında dayanır. Ulu Öndər azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə yüksəltmişdir. Bu ideologiya hazırda da həmin yüksəkliyi fəth edir.

Müasir mərhələdə azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının mühüm ideya, həmçinin məfkurə istiqamətindəki fəaliyyətində son dərəcə vacib amil kimi nəzərdən keçirilir.

Prof. N. Şömsizadə yazar: "Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlal uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. ... Azərbaycançılığın formulası belədir:

- Azərbaycançılıq milli istiqlal ideologiyasıdır;
- Azərbaycançılıq türkçülük Vətən əxlaqi müstəvisində dərkidir;

### **Emilia Hüseynova**

- Azərbaycançılıq dünya azərbaycanlılarına onların milli kimliyini tanıdan bir ideologiyadır" (1). Professor Azərbaycançılığın tərkib hissələrinə də münasibə bildirmişdir. Oxuyuruq: "- Mətkurəciliq (ülгүчүлүк), yəni sosioloji aspekt

- İstiqlalçılıq (kökə qayğı - azadlığın tarixən mənimşənilməsi)
- İttihadçılıq (birlikçilik). Onun üç bağlantısı var: a) vətəndaşlıq; b) gendaşlıq; c) dindaşlıq;
- Türkçülük (milli ideya kimi);
- İslamçılıq (ümmətçilik formasında) - Şərqdə ümmətçilik dövlət yaratmaq qüdrətinə malikdir"

(1). Professorun qənaətinə, "azərbaycançılıq şəhəri belədir: "Türk millətindən, islam ümmətindən, Azərbaycan məmləkətindənəm" (1).

Azərbaycaçılıq dedikdə, vahid, müstəqil və bölünməz. Vətən, birlik və həmrəylik, dünyada öz milli "mən" ilə diqqət mərkəzində olmaq başa düşülməlidir. Yer üzündə yaşayan 50 milyonluq Azərbaycan xalqının bu məfkurəyə, bu ideyaya əsaslanaraq, bir araya gəlməsi milli birlik və həmrəyliyin bərəqərə olmasına vacib şartdır.

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2011-ci il tarixli fərman (2) və latin qrafikali əlifbaya keçid "milliliyimizi, azərbaycançılığımızı göstərən çox mühüm bir amil kimi" (Heydər Əliyev) dəyərləndirilməlidir.

Həmin il avqustun 9-da imzalanan "Azərbaycan əlifbasi və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanla (3) 1avqust günü əlifbamızın və dilimizin bayramı kimi qəbul edildi. Bu fərmanlar azərbaycanlıların və azərbaycançılığın təntənəsidir.

Xalqımızın müasir tarixinin böyük bir hissəsi Ümummülli liderimiz Heydər Əliyevin adı və səmərəli fəaliyyəti ilə six surətdə əlaqədardır. Heydər Əliyev bütün şüurlu həyatını Azərbaycanımızın və xalqımızın inkişafı və tərəqqisi üçün həsr etmişdir. Ölkəmizin daxili və xarici siyaseti hazırlıda da milli dövlətçiliyimizin, müstəqilliyimizin və mənəvi dəyərlərimizin təminatıdır.

Bu, bir danılmaz faktdır ki, azərbaycançılığın ümummülli ideya kəsb etməsi, dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, Azərbaycan dövlətinin ideya əsası olması ulu öndər Heydər Əliyevin tarixi xidmətidir.

Ümummülli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri də budur ki, o, azərbaycançılığı dövlət ideologiyası səviyyəsinə qaldırmışdır.

Böyük öndər deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənşəbiyyətinə görə qurur hissi keçirməlidir. Mən ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyım".

Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində - Azərbaycanda, İranda, Rusiyada, Türkiyədə, Gürcüstanda, ABŞ-da, İngiltərədə, Almaniyada, Fransada, İtalyada, Çində, Kanadada, İsraildə, Ukraynada, Belarusda, Ərəb ölkələrində, Latviyada, Litvada və b. yaşayır fəaliyyət göstərsələr də, onları bir-birinə bağlayan son dərəcə möhkəm mənəvi-psixoloji-ideoloji tellər mövcuddur. Bu doğma Azərbaycan dili, anamızın dilidir. Ata yurdı - Azərbaycan Respublikasıdır, tarixən formalaşraq təşəkkül tapan etnik-mədəni sistemdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan əşrlər boyu bir çox təzyiqlərə, məhrumiyyətlərə, müdaxilələrə məruz qalsa da, onun ərazi bütövlüyüne, siyasi birliyinə qəsd edilsə də, xalqımız tarixi təfəkkürünün bütövlüyünü, monolitliyini heç zaman itirməmişdir.

Ümummülli liderimiz Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurultayında böyan etdiyi tezislər əsildə azərbaycançılıq məfkurəsinin, Azərbaycan təssübəsinin başlıca ideyalarını diqqət mərkəzinə getirmişdir. Diqqət yetirək: "Biz istəyirik ki, müxtəlif keşliyinin başlıca ideyalarını diqqət mərkəzinə getirmişdir.

## Azərbaycanlıq ideologiyası yuxarı sinif şagirdlərində fəal vətəndaşlıq ... ...

ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycanlıq ideyasıdır. Azərbaycanlıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbaşarı dəyərlərlə sintezindən, integrasiyadan bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycanlılığı yaşatmalıyım" (4).

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bünövrəsi dünya şöhrəti Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycanlıq məfkurəsinin ümummilli ideologiya kimi möhkəmlənməsi istiqamətində məqsədyönlü, sistemli və uğurlu fəaliyyət göstərir.

Hər il dekabr 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Həmin gün xalqımızın tarixində unudulmaz son dərəcə şərəflü günlərdən biridir.

Bu möhtəşəm günün təməli 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Azərbaycan sərhədinin (SSRİ-İran sərhədinin) dağıdılması ilə qoyulub. "Uzun zaman bir-birinə həsrat qalan Azərbaycan millətinin Arazin hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındaki sərhəd dirəklərini yuxması, o taylı - bu taylı millətin həftələrlə Araz qırğında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmaya və Azərbaycan bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır" (5).

1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliliyi yaratmağın vacibliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonradan həmin təşəbbüs mərkəzi hakimiyət tərəfindən də dəstəkləndi.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 70-dən artıq ölkədə yaşayan azərbaycanlılarla əlaqələr yaratmaq və onların arasında birlik və həmrəyliyə nail olmaq sahəsində müstəsna dərəcədə əhəmiyyətli rola malikdir.

Dünyada yaşayan azərbaycanlıları bir araya gətirmək, qarşılıqlı münasibətlərin qurulması baxımından Dünya Azərbaycanlılarının Qurultayı son dərəcə mühüm əhəmiyyət daşıyır.

Respublikamızda hər bir şəxsin, o cümlədən təhsilənlərin, xüsusən yuxarı sinif şagirdlərinin azərbaycanlıq ideyaları, azərbaycanlıq məfkurəsi ilə tanış edilmələri zəruridir. Onlar azərbaycanlıq ideologiyasının mahiyyətini, məqsədini və əhəmiyyətini bələd olmalıdır. Yuxarı sinif şagirdləri azərbaycanlılığın təşəkkülü tarixi, azərbaycanlıq ideyalarının formalşmasına tarixi şəxsiyyətlərin, o cümlədən şah İsmayıllı Xətayinin, Azərbaycan Demokratik Cümhuriyyəti rəhbərərinin, Ümummilli liderimiz Heydər Əliyevin, ölkə Prezidenti cənab İlham Əliyevin xidmətləri ilə tanış olmalıdır. Bu istiqamətdə Heydər Əliyev Fondu da, Fondun prezidenti Mehriban xanım Əliyeva də səmərəli fəaliyyət göstərir.

Məktəblilər, o cümlədən yuxarı sinif şagirdləri Dünya Azərbaycanlılarının Qurultayları barədə məlumat verilməlidir. Onlar bilməlidirlər ki, bu qurultaylar xarici ölkələrdə yaşayış fəaliyyət göstərən azərbaycanlıların müstəqildövlətimizlə əlaqələrinin möhkəmləndirilməsi, onlar arasında birlik və həmrəylə nail olunması, həmçinin Azərbaycan cəmiyyət, birlik və icmalarının fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və əlaqələndirilməsi istiqamətində problemlərin müzakirə edildiyi yüksək səviyyəli tövbədir.

Təlim prosesində və sinifdən xaric tədbirlərin gedisində aparılmış məqsədyönlü, sistemli və ardıcıl iş nöticəsində yuxarı sinif şagirdləri öyrənilər ki, hələ 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" Sərəncam (6) imzalamışdır.

## Emilya Hüseynova

Eyni zamanda şagirdlərə çatdırılır ki, həmin dövrdə ölkəmizdə yaranmış böhranlı vəziyyətlə əlaqədar həmin qurultayın keçirilməsi mümkün olmamışdır.

Şagirdlərə məlum olur ki, Dünya Azərbaycanlılarının ilk Qurultayı 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir. Qurultay "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" ölkə Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən çağırılmış, bu əli tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyən edilmiş, Ulu öndər Heydər Əliyev Şurənin sədri seçilmişdir.

Daha sonra yuxarı sinif şagirdləri növbəti qurultaylar barədə məlumat almışlar. Öyrənmişlər ki, 2016-ci ilin iyununa qədər üç belə qurultay keçirilmişdir. İkinci qurultay 2006-ci il mart ayının 16-da; üçüncü qurultay isə, 2011-ci il iyul ayının 5-6-da baş tutmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədridir. O, bu vəzifəyə hələ 2011-ci ildə, ikinci qurultayda seçilmişdir.

Dünya Azərbaycanlılarının IV Qurultayı 2016-ci il iyunun 3-4-də Bakı şəhərində keçirilmişdir. Əlamətdər qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq; Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasetçiləri, içtimai xadimləri, elm adamları və bəzi ölkələrin yüksək vəzifəli şəxsləri, parlament üzvləri; eyni zamanda respublikamızın müxtəlif dövlət və hakimiyət strukturları, qeyri-hökumət təşkilatları, təhsil, elm, mədəniyyət və başqa yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti iştirak etmişdir.

Yuxarı sinif şagirdləri öyrənmişlər ki, Dünya Azərbaycanlılarının IV Qurultayının iclaslarında diaspor rəhbərləri hazırlı dövrdə informasiya mühərabəsi, həmin istiqamətdə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, cəmiyyətə integrasiya, siyasi həyatda iştirak, Azərbaycan diaspor hərəkatında gənclərlə əlaqədar yeni strategiyanın işlənib hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar çərçivəsində lobbi quruculuğu və s. mühüm mövzularda fikir mübadiləsi aparılmışdır.

Qurultayda dünya içtimaiyyətini Azərbaycan həqiqətləri ilə tanış edilməsi istiqamətində vəzifələr, təbliğat zamanı müasir metodlardan və informasiya texnologiyalarından faydalana mağəvətənlərimizin hüquq və azadlıqlarının qorunması sahəsində qarşıya çıxan problemlər və onların həlli yolları və s. bu kimi məsələlər nəzərdən keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı istər respublikamızsa, istərsə də dünən müxtəlif ölkələrində yaşayıb fəaliyyət göstərən azərbaycanlıların bir çox vəzifələrini diqqət mərkəzinə götürdü.

Azərbaycanla ilə xaricdə olan Azərbaycan diasporu arasında münasibətlərdən danışdı. Həmin münasibətlərin həmişə sıx, qarşılıqlı hörmət əsasında olmasının vacibliyini göstərdi. Beləliklə, Azərbaycan diaspor təşkilatlarının fəal olmasının, vacibliyi, onlar arasında birliyin möhkəmləyin təmin edilməsi, yaşıdlıları ölkələrdəki mətbuatla yaxından əməkdaşlıq etməyin əhəmiyyəti, bu ölkələrin içtimai-siyasi həyatında fəal iştirak etməsinin vacibliyi üzərində dayandı. Ölkə Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar problemdən danışarkən bildirdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsində güzəştə getmək fikri yoxdur.

Təbii ki, bütün haqqında danışılan məsələlərdən yuxarı sinif şagirdlərinin məlumatı olmalıdır.

Məktəblilərin bilmələri vacib məsələlərdən biri də milli ideologiya tipi kimi azərbaycanlılığın şərtləridir. Prof. N. Şəmsizəda həmin şərtlərin aşağıdakılardan ibarət olduğunu göstərir: "maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenini yaratma" (1).

Professorun qonaqtıncı, azərbaycanlılığın tərkib hissələrinə daxildir:

- Məfkurəçilik (ülögçülük), yəni sosioloji aspekt

- İstiqlalçılıq (kökə qaydiş azadlığın tarixən mönimsənilməsi)

- İttihadçılıq (birlikçilik)" (1).

Daha sonra professor yazır: "Onun üç bağlanlığı var: a) vətəndaşlıq; b) gendaşlıq; c) dindaşlıq;

## MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİNİN FORMALAŞMASINDA MÜƏLLİM- VALİDEYN ƏMƏKDASLIĞININ ROLU

Günay Kazimova,

psixologiya üzrə fəlsəfə doktoru

Gəncə Dövlət Universiteti,

E-mail: gunaykazimova@rambler.ru

**Rəyçilər:** dos. Z.M. Aslanova,  
dos. N.İ. Babayeva

*Açar sözlər: müəllim, qarşılıqlı münasibət, əməkdaşlıq, məktəb, valideyn*

*Ключевые слова: учитель, взаимоотношения, сотрудничество, школа, родитель*

**Key words:** teacher, footing, cooperation, school, parent

Məlumdur ki, məktəbə yeni gələn uşaqlar ilk növbədə müəllimin səmimi, gülərüz, mehriban siması ilə rastlaşırlar. Şagirdin məktəbə, təlimə münasibəti elə ilk növbədə müəllimin nümunəsi münasibəti ilə başlayır. Bütövlükdə pedaqoji fəaliyyət müəllimin təlim – təribyə, inkişaf, şagirdlərin təriyəsi zamanı cəmiyyət tərəfindən irəli sürülən sifariş müvafiq olaraq məktəblilərdə şəxsiyyətin keyfiyyətinin formallaşmasına yönəldilmiş peşə fəallığından ibarətdir.

Sinif müəllimi şagirdləri ilk olaraq məktəb həyatında qəbul edən, onunla ilk ünsiyyətə giron şəxsdir. Belə ki, hələ uzun müddət o, şagirdin təlim-təriyəsi ilə məşğul olacaqdır. Bu isə onun hələ müddət ünsiyyətdə olacağı deməkdir. Bu da məlumdur ki, ünsiyyətə girmədən, təriyə etmək də mümkün ola bilməz (1).

Şagirdlər arasında ünsiyyət heç də həmişə hər yerdə problemsiz ölüşmür. Problemlər, şagirdlər arasında narazılıqlar da ortaya çıxır. Tək-tək şagirdlərin düşünülməmiş dediyi söz, şıltaq hərəkatı, əla salmaq meyli yoldaşının xatırınə dəyiş, onu özündən incik salır. Əlbəttə, bu cür hərəkatlər sinifdə, bütövlükdə götürüldükdə məktəbdə sağlam ünsiyyət ab-havasına müəyyən kölgə salır. Bəzən incik düşən şagird öz narazılığını müəllimə bildirir. Bəzi şagirdlər isə öz narazılığını müəllimə bildirmir, yoldaşına küsür. Bu, sinifdə yeganə hal olsa da yolverilməzdir. Müəllimdən yalnız sərtlik görən, kobudluq duyan, elə hey danlanan şagird nəinki, həmin müəllimlə ünsiyyətdən çəkinir, eyni zamanda fənnə marağı sönüür, onun simasında məktəbə, biliyə soyuq münasibət göstərir.

Deməli, nəinki şagirdlər arasında ünsiyyətin necəliyi, hətta müəllimlə şagirdlər arasında ünsiyyətin necəliyi müəllimin pedaqoji ustalıq dərəcəsindən çox asılı olur. Sinif müəlliminin ustalıq dərəcəsi isə son anda təlim və təriyənin səviyyəsində əks-səda verir (2).

Ünsiyyət, münasibət olmadan heç bir insan qrupu birgə fəaliyyəti həyata keçirə bilməz. Bu mənada pedaqoji fəaliyyətin müvəffəqiyətlə həyata keçirilməsində pedaqoji münasibətin, müəllim şagird münasibətinin rolu olduqca böyükdür. Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim – təriyə prosesində həyata keçirdiyi peşə münasibətidir. Bu cür münasibət, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formallaşması üçün şərait yaradılmasına yönəlmış olur, kollektivdəki sosial – psixoloji prosesləri idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin pedaqoji münasibətin mahiyyəti, onun sosial psixoloji mahiyyəti ilə dərindən tanış olması və şagirdlərlə birgə fəaliyyət zamanı ondan lazımı şəkildə istifadə etməsi zoruridir.

Müəllim – şagird münasibətlərində müəllim dörin elmi – pedaqoji biliklərə yiylənənməklə yanaşı elə bilik, bacarıq və vərdişlərə sahib olmalıdır ki, onların köməyi ilə şagirdlər təsir göstərə bilsin. Həmçinin şagird kollektivindəki qarşılıqlı münasibətləri fəal şəkildə idarə edə bilsin. Həyat döñ-döñə sübut etmişdir ki, məktəb təklikdə şagirdlərin təlim-təriyəsinin öhdəsindən yüksək səviyyədə gəlməkdə çətinlik çəkir. Bu işdə valideynlərin, bütövlükdə ictimaiyyətin köməyinə ehtiyac yaranır. Məktəblə valideynlərin müntəzəm six əlaqəsi uşaqın təlim-təriyəsinin uğurlu nəticəsi üçün şərtidir. Uşaqın xoşbəxt insan kimi yetişməsi üçün məktəblə ailənin birgə işi həllədici amildir. İstər məktəbdaxili, istərsə də sinifdəndən xaric işlərdə valideynlərin həvəskarlığı, can yandırması və fəal kö-